

ƏNVƏR MƏMMƏDOV

*AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
mammadovanvar1969@mail.ru
Azərbaycan*

XX ƏSRİN 20-Cİ İLLƏRİNDE ZAQATALA VƏ SİĞNAQ QƏZALARI ARASINDAKI TORPAQ MÜBAHİSƏSİNƏ DAİR

Açar sözlər: Zaqatala qəzası, Şirək düzü, Siğnaq qəzası, torpaq mübahisəsi, bolşevik Rusiyası, komissiya

Çarizmin XIX-XX əsrin avvəllərində Cənubi Qafqazda hayata keçirdiyi inzibati-ərazi bölgüsünə əsasən Vətənimizin ərazisi müxtəlif inzibati vahidlər arasında bölünmiş, bununla da azəl Azərbaycan torpaqlarının qonşu dövlətlərin ərazisinə qatılması üçün bir növ zəmin hazırlanmışdı. Hazırkı möqaladədə məhz çarizm zamanında əsası qoyulmuş, bolşevik Rusiyası tərafından davam etdirilərək XX əsrin 30-cu illərində əzəl Azərbaycan torpaqları olan Şirək düzü və Çiaur meşə sahəsinin Gürcüstana verilməsi ilə nəticələnmiş problemin üzərində dayanacaqı.

İlk olaraq qeyd edək ki, tarixi Car-Balakən camaatlığı və İlisu sultanlığının əhalisinin qədimdən istifadəsində olmuş Şrom kəndi, Snorixalı məntəqəsi və Qabalsu çayına kimi uzanan bu torpaqların böyük hissəsi Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra rus hökuməti tərəfindən onların əlindən alınaraq bölgənin işğalindəki xidmətlərinə görə knyzə Çelokayev kimi bəzi gürç knyazlarının verilmişdi [1, v. 52]. Voronsov-Daşkovun canisiñliyi zamanında bu torpaqlarda Laqodexidən başlayaraq cənub-qərba doğru Novo-Alekseyevka, Novo-Mixaylovka, Qrafskoe, İllarionovka, Voronsovka və Daşkovka kimi rus məskənləri salınır və onlar inzibati cəhətdən Siğnaq qəzasına tabe edilir [1, v. 52].

Azərbaycanın şimal-qorb torpaqlarının böyük hissəsinə göz dikən Gürcüstanın menşevik hökuməti çar Rusiyası zamanında müəyyən edilmiş inzibati sarhadları əsas gatırərək inzibati cəhətdən əvvoller Tiflis quberniyasına tabe edilmiş torpaqlarımıza iddia etməyə başlayır. Məhz menşevik hakimiyəti zamanı bu torpaqlardakı rus məskənlərinin əhalisi qovularaq on-

ların yerində Tiflis və Kutaisi quberniyalarından köçürülmüş gürçülerin yerləşdirilməsi ilə tərəflər arasında torpaq mübahisəsinin əsası qoyulur [1, v. 53; 2, v. 15].

Siğnaq qəza rəhbərliyi Gürcüstanda aqrar islahatın keçirildiyini əsas götürərək Çiaur meşəsini ayrı-ayrı sahələrə bölməklə buradakı rus məskənlərinin köçürülmüş gürçü əhaliyə paylaşıma başlayır. Şirəkdəki torpaqlar isə Gürcüstan vətəndaşları olan tuşin maldarlarına icarəyə verilir [2, v. 15].

Qeyd edək ki, həmin vaxtı Şirək düzündə Zaqatala mahalı kəndlilərinə məxsus torpaqların ümumi sahəsi 16 min desyatindən artıq idi [6, v. 41].

Şirək düzü və Çiaur meşə sahəsində Zaqatala və Siğnaq qəzalarının əhalisi arasında mövcud olan torpaq mübahisəsi sovet hakimiyətinin ilk illərində yenidən başlayır.

Rusiya Kommunist bolşeviklər Partiyası Zaqafqaziya Diyar Komitəsinin 12 noyabr 1922-ci il tarixli mandaṭıyla Zaqatala və Siğnaq qəza inqilab komitələrinin masul katibləri Balaxlinski və Baramaşvili bu qəzələr arasında torpaq mübahisəsinin həlli, mübahisəli torpaqlardakı faktiki istifadəçilərin müəyyən edilməsi üçün səlahiyyətli nümayandələr təyin edilirlər. Zaqatala və Siğnaq qəzaları arasındaki torpaq mübahisəsinə həll etmək məqsədilə hər iki qəza icraiyyə komitələrinin nümayəndələrdən təşkil olunmuş qarışq komissiyanın Alazanın sağ sahilini, cləcə də Çiaur meşə sahəsini gəzdikdən sonra gəldiyi nəticə Zaqafqaziya Mərkəzi icraiyyə Komitəsinin nəzdindəki qəzaların sarhadlarını müəyyən edən komissiyanın 14 may 1923-cü il tarixli iclasında müzakirə edilərək 1) Qərbdə Mosul bərəsi, şərqdə Zakam binə (Qa-

nümayəndələri göstirilən argumentləri nəzərə almışdan imtina edirlər. Gürcü tərəfi Tionet və Telav qəzalarındaki tuşınların da mübahisili torpaqlardan icarə osasında istifadə etdiyi sahələrin həcmini müəyyən etməyin vacibliyinin qeyd etmək problemin artıq Sığnaq qazozlarının deyil, bütün Gürcüstan əhalisinin cətiyalarını nəzərə almaqla həll etmək təklifini irəli sürür.

İcləs iştirakçıları heç bir razılığa gələ bilədiyindən irəli səslən torkları protokola qeyd etmək münəbəhsini Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin komissiyasının müzakirəsi vərəmək qorara alır [8, v. 25].

Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin Zaqatala və Sığnaq qazaları arasında sərhəd mübahisəsi həll edən komissiyanın Geçəkeri və Bünyadzadənin iştirakıyla 1924-cü il oktyabrın 17-də Tiflisde keçirilən iclasında tərəflər arasında sərhəd mübahisəsi mosəlisi müzakirə edilərək Şirəkəti sərhədə bağlı qorara alınır. 1) "Şirək" sahəsində tərəflərin avvolki əmək istifadəsi nəzərə alınmaqla Zaqatala və Sığnaq qazaları arasında inzibati sərhəd Alazan çayı müəyyən edilisin; 2) Şirəkda Azərbaycan və Gürcüstan vətəndaşlarının faktiki istifadəsində olan torpaqların müəyyən edilməsi və mərzləşdirilməsi möqsədilə Balabanovun sadrlığı ilə Zaqatala və Sığnaq qazası icraiyyə komitəsinin nümayəndələri Qocayev və Çaxnəsivlidən ibarət komissiya göndərilsin; 3) Komissiyanın sahəcəmına kifayət qədər torpaqölçən verilməkə bu işi iki həftə arzdən başa çatdırmaq tapşırılsın [6, v. 30].

Lakin Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin sadri Ağaməliogluñun sadrlığı ilə komissiyanın 1924-cü il oktyabrın 26-də keçirilmiş iclasında göstərilirdi ki, mosələnin həlli zamanı tərəflərin mübahisili torpaqlara olan hüququnun müəyyən edilməsində onların bu torpaqlardakı faktiki istifadə alamatları deyil, bu təsərrüfatların həmin orazidə torpaqla hansı sahəviyyadı təmin olunması məsələsi nəzərə alınmalıdır [6, v. 31]. Bu gürcü tərəfin iddii etdiyi mübahisili torpaqların asıl sahibi olan Zaqatala qazasının əhalisinin mənafeyinə zidd idi. Çünkü həmin vuxta kim Sığnaq qazası rəhbərliyi bura köçürülmüş gürcü əhalisi özbaşına mübahisəli ərazilərdən çıxılı torpaq sahələri vermişdi.

Bundan narahat olan Qabaqcıl, Əliabəd və Müşənni kəndlərinin müvakkiləri Məhəmməd

Kurbaçov, Məhəmməd Tinav Ömrə oğlu, Rəmazan Hacıyev, Səməd Allahverdi oğlu və Əsəməyl Süleymanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə göndərdikləri məktubda yazırlar: "Zaqatala və Sığnaq qazaları arasında sərhəd mübahisələrini həll edən komissiyanın 1924-cü il oktyabrın 15-də Tiflisde keçirilmiş ilkin iclasında bizim qazanın əməkçi əhalisinin maraqlarına zidd qarar qəbul olunub. Əvvəllər Ağaməliogluñun rəhbərliyi ilə yerində keçirilmiş baxış zamanı ham bizi, ham da gürcü əhalini qanlı edən təkmil sərhəd müəyyən olunsa da, nədənsə sonrakı iclaslarda bu nəzərə alınmadı. Biz "Beşkənt", "Çerəli tala", "Tseteli qori" və digər xutorlarımızı gürcülərə verilməsi ilə razılışa bilmərik. Bu torpaqlar füzöründə tarixən olduğu kimi, hal-hazırda da faktiki sahibolma hüququna biza məxsusdur. Əgər güc və hərc-mərcəliklə həmin torpaqlar olımlıdan alınsa, onda bu biza qarşı ədalətsiz hərəkat, qanunu hüquqlarımızın açıq-aşkar pozulması olacaq" [6, v. 42].

Bundan başqa azərbaycanlı əhali müzakirələrinə onların nümayəndələrinin davət olunmasından da nəzəri idlər. Zaqatala Qazası İcraiyyə Komitəsinin nümayəndələri Balacayev Şirin, Nasibov Dibir və Şabanbəyov Üzeyir Azərbaycan SSR Torpaq Komitəsinin sadri Qırın göndərdikləri məktubda Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinə bununla bağlı izahat almamış, onun işindən sonra iştirak etməyəcəklərinə bildirildilər. Azərbaycan Torpaq Komitəsi özünün 30 dekabr 1924-cü il tarixli 16738 sayılı məktubunda Zaqatala Qazası İcraiyyə Komitəsinə əmin edir ki, Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsində mübahisili torpaqların müzakirəsi zamanı onların nümayəndələri dəvət olunacaq [7, v. 36].

Əthalinin haqlı narazılığını nəzərə alan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi özünün Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə göndərdiyi 21 fevral 1925-ci il tarixli iclasının 8/37 sayılı protokolunda göstərildi: 1) Zaqatala qazasının Qabaqcıl kəndi və Laqodexi rayonunun kəndləri arasında Çiaur meşə sahəsində yaranmış mübahisəsinə yenidən baxılması, məsələyə baxılınan qədər mübahisili ərazilərdən istifadədə komissiyanın 1924-cü il 15 oktyabr iclasına qədər mövcud olmuş qaydalardan saxlanılması Zaqaqfaziya Mərkəzi İcraiyyə

yə Komitəsindən xahiş olunsun; 2) Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsindən bu məsələnin müzakirəsi zamanı Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin salahiyəti nümayəndəri etməz olunsun [8, v. 30].

Tərəflər arasında inzibati sərhəddi Alazan və Mazıni çayları ilə müəyyənləşdirən komissiya sonrakı iclaslarda hər iki respublikalıların vətəndaşlarının qarşı tərəfdə qalmış torpaqlardan istifadəsinə qaydaya salmışdır. Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin Qabaqcıl icmasının Çiaur meşə sahəsinə olan iddiyasına baxan komissiya (üzvləri-Əliyev, Mərçiladze, Zaqatala və Sığnaq Qazası İcraiyyə Komitələrinin nümayəndələri Binyolov, Qocayev, Qoqnidze, Baydaslılı) 6 may 1925-ci il tarixli iclasında mübahisəli məsələ ilə tanış olduğandan, Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin komissiyasının 1924-cü il 15, 17 oktyabr iclaslarının, həmçinin Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1925-ci il 30 mart tarixli 6 sayılı qarətlərinə əsasən qarara alınır: Qabaqcöllülərin torpağı olan kəskin cəhiyacını nozora alaraq onların hal-hazırda Ciarda olan xutor və mal-qarasına kifayət edəcək qədər torpaq sahəsinin ayrılması üçün Zaqatala və Sığnaq qazası İcraiyyə Komitələrinə bir həftə ərzində öz nümayəndələri və torpaq əlçənlərdən ibarət qarışıq komissiyani təşkil etmək tapşırılsın; indidən sonra qabaqcöllülərə bu xutorlarda bina və mal-qarasının artırılması, Laqodexi meşə idarəsinin icazəsi olmadan Çiaur meşə sahəsindən odun hazırlamağı qadağan edən qarar Zaqatala Qazası İcraiyyə Komitəsinə bildirilsin [7, v. 37].

Bu qazalar arasında torpaq mübahisəsinə həll etmək üçün növbəti iclas Sığnaq Qazası İcraiyyə Komitəsinin sadri Merianaşvili, milis şöbəsinin rəisi Mestiaşvili, təsərrüfat şöbəsinin müdürü Balazashvili, məşəbəyi Qeorgadze, onun köməkçisi Mlaroseyeviç, Laqodexi rayon milis şöbəsinin rəisi Çirvildəz, Laqodexi Rayon Partiya Komitəsinin katibi Bensəvili, Şərqi Gürcüstan prokurorunun köməkçisi Qoçolaşvili, Zaqatala Qazası İcraiyyə Komitəsinin sadri Şirin Balacayev, milis rəisi Səlim Dadaşov, torpaq şöbəsinin müdürü Dibir Nasibovun iştirakıyla 1926-cı il iyunun 7-də keçirilir. İcləsda Qabaqcıl və Laqodexi kəndlərinin ümumi istifadəsində saxlanılmış 30 desyatın olaq sahəsi və di-

gər mübahisəli məsələlərin nizamlanması, cini zamanda Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin Başkənd, Dərin Qobu, Tseteli Qori binalarında dair 15 oktyabr 1924-cü il tarixli qarətin hayata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunaraq qorara alınır:

- Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin 15 oktyabr 1924-cü il tarixli iclasının 1 sayılı protokoluna uyğun olaraq bu 30 desyatın arazisi tərəflərin ümumi istifadəsindən saxlanılsın. 15 oktyabr 1924-cü il iclasına qədər mövcud olmuş bina və əkin sahələrindən istifadə avvalı qaydada saxlanılaqla 1926/1927-ci il sonrakı illar üçün icrasa haqqı Sığnaq meşə idarəsinə ödənilsin. Zaqatala və Sığnaq Qazası İcraiyyə Komitələrinin nümayəndələri Binyolov, Qocayev, Qoqnidze, Baydaslılı 6 may 1925-ci il tarixli iclasında mübahisəli məsələ ilə tanış olduğandan, Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinin komissiyasının 1924-cü il 15, 17 oktyabr iclaslarının, həmçinin Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1925-ci il 30 mart tarixli 6 sayılı qarətlərinə əsasən qarara alınır: Qabaqcöllülərin torpağı olan kəskin cəhiyacını nozora alaraq onların hal-hazırda Ciarda olan xutor və mal-qarasına kifayət edəcək qədər torpaq sahəsinin ayrılması üçün Zaqatala və Sığnaq qazası İcraiyyə Komitələrinə bir həftə ərzində öz nümayəndələri və torpaq əlçənlərdən ibarət qarışıq komissiyani təşkil etmək tapşırılsın; indidən sonra qabaqcöllülərə bu xutorlarda bina və mal-qarasının artırılması, Laqodexi meşə idarəsinin icazəsi olmadan Çiaur meşə sahəsindən odun hazırlamağı qadağan edən qarar Zaqatala Qazası İcraiyyə Komitəsinə bildirilsin [7, v. 37].

Bu qazalar arasında torpaq mübahisəsinə həll etmək üçün növbəti iclasa kimi Dərin Qobuda qabaqcöllülərin əkin sahəsinin olduğunu sübut edorsa, onda həmin yerdən onlar üçün əkin sahəsi ayrılsın. Tseteli Qoridən ayrılaq 2 desyatın əkin sahəsinin sonradan genişləndirilməsinə icazə verilməsin;

- Başkənd və Tseteli Qoridə yuxarıda göstərilən əkin sahələrini ayırmalıdır üçün hər iki tərəfə bu ilin iyunun 20-dən gec olmayaq torpaq əlçənləri gündərmək tapşırılsın;

- Dərin Qobunun kəhən və yeni axarı arasındaki 80 desyatına qədər ərazinin hansı tərəfə məxsus olması aydınlaşanı kimi həmin yerdən əkin sahələrin qırılması qadağan olunsun. Zaqaqfaziya Mərkəzi İcraiyyə Komitəsinən Dərin Qo-

buñun hansı axarının tərəflər arasında sərhəd olduğunu müəyyənləşdirmək tələb olunus;

- Birgə komissiyaların planında göstərilədiyi kimi, Ulqamsu çayının köhnə axarı Tseteli Qori rayonunda tərəflər arasında sərhəd müəyyən olunus. Abjitsu çayının mənbəyindəki meşə sahəsi isə 1924-cü il oktyabrın 15-də Laqodxe-də keçirilmiş iclasın qərarında göstərilədiyi kimi qadağan sahəsə elan olunus [7, v. 39].

Lakin çoxsaylı komissiyalara və onların qərarlarına baxmayaq Şirək düzü və Çiaur meşə sahəsindəki torpaqların əsl sahibləri olan Zaqatala qozasının əhalisi bu yerdən yavşayavaş sixisdirilib çıxarırlardır. Azərbaycan SSR daxili işlər xalq komissarı Rzayevin 1927-ci il mayın 19-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə (Əli Məmmədov), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə (Əliheydor Qarayev) göndərdiyi məktubda bu barədə yazıldır: "Daxili işlər xalq komissarlığında məlumatlardan aydın olur ki, Zaqatala və Sığnaq qəzələri arasındaki sərhəd mübahisəsinin ZSFŞ-in ali orqanları tərəfindən həll olunmasına baxmayaq, bu məsala hələ də açıq qalır. Çoxsaylı nüfuzlu komissiyalara, yardımçı komissiyalara, onların Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarları ilə təsdiqlənmiş nüatalarına baxmayaqra bu, kifayat qədər ağırli məsələ indiyi kimi özünün real hollini tapmamışdır. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin göstərişlərinə uyğun şəkildə bu mübahisəni həll emək istəyan Zaqatala qəza rəhbərliyi hor dəfə Zaqafqaziyanın ali orqanının qərarlarına həyata keçirmək arzusundan olmayan Sığnaq qəza hakimiyət orqanlarının məmənələri ilə rastlaşır. Buna misal kimi Daxili İşlər Xalq Komissarlığı aşağıdakılardı sizin diqqatınıza çatdırmaq istəyir: Bu ilin yanvarın 11-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Zaqatala və Sığnaq qəzələri arasında Qabaqcıl kəndində sərhəddin daşıqlıqlaşdırılması barədə yekun qərar olmuşdur. Baxmayaq ki, bu qərar qabaqcılər üçün olverişli deyildi, onlar mübahisələrə son qoymaq istəyan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin bu qərar ilə razılıqlaşraq onu həyata keçirməye hazır idi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin teleqəriməna əsasən mübahisəli ərazilərdəki sərhəddin daşıqlıqlaşdırılması üçün hər iki qəzənin nümayəndələrindən ibarət xüsusi komissiya təşkil olunmuşdur. Sığnaq

qəza hakimiyət orqanları bu dəfa da öz adətələrinə uyğun olaraq Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarının yerinə yetirməkdən imtina edərək ali orqanın işini pozmuşdur. Buna nüfuzlu kifayatlaşmayaq siyandaşlar bi ilin aprelin 26-də qabaqcöllişlərin xutorlarına silahlı basqınları etmiş, binaları yandurmış, mal-qarasını sürüb aparmışlar.

Sığnaq qəza hakimiyət orqanlarının bu hərəkətlərinin sovet hakimiyətində yolverilməz olduğunu hesab edən Azərbaycan Daxili İşlər Xalq Komissarlığı onların bu hiddətləndiricili hərəkətlərinin təşiq olunması, dinc əshaliyə hücum, xutorların yandırılması və ali hakimiyət orqanlarının direktivlərinin yerinə yetirilməsindən yayınmaqdə günahkar olanların cazañdırılması üçün komissiyanın təşkil olunmasını xahiş edir.

Bununla yanaşı, Azərbaycan Daxili İşlər Xalq Komissarlığı təcili olaraq Qabaqcıl və Şirək də sərhəddin qəti şəkildə müəyyənləşdiriləməsi üçün xüsusi komissiyanın təşkil olunmasını xahiş edir.

Azərbaycan Daxili İşlər Xalq Komissarlığı öz tərəfindən siyandaşları 4 ilən artıq davam edən bu cür hərəkətlərin Zaqatala qozasının əhalisini qıcıqlandırdığını və əger problem qəti şəkildə həll olunmazsa, hər cür arzuolunmaz hərəkətlərin baş verə biləcəyini qeyd etməyi lazm bilir" [5, v. 94].

Ərazi mübahisəsinin mərkəzin köməkliyi ilə onların xeyriyə həll olunacaqını ümidi edən gürçü tərəfi hamin arazilərdəki gürçü əhalinin guya kasib, qabaqcöllişlərin işi kifayat qədər torpaq və məsəhəsələrinə malik olmasa kimi əsaslışlı bəhanələrə məssələnin həllini uzatmağa çalışırlar. Əgər nazərəalsaq ki, XIX əsrin ikinci yarısında hamin mübahisəli torpaqlardan şərik-siz istifadə etdikləri zaman Qabaqcıl və Şambul kəndləri 300 təsərrüfatdan ibarət idisə, sovet hakimiyətinin ilk illərində bi kəndlərdəki təsərrüfatların sayı 2000-ə çatmışdır, onda gürçü tərəfin bi bəhanəsinin əsaslışlıq üzü çıxır.

Bu problemlə bağlı təşkil olunmuş bütün komissiyalar XX əsrin əvvəllərində mübahisəli torpaqlarda salınmış yeni yaşayış maskonluların təsərrüfatının Çiaur meşəsi və Şirək düzündəki torpaqlardan istifadəyə görə icarə haqqını dövlət meşə idarəsinə, otlaq və biçin sahələrinin icarə haqqını işə hamin torpaqların əsl sahibi olan Zaqatala qəzasının əhalisinə ödəməsi faktı-

ni nəzərə almayıraq, məsələni çarizm zamanında heç bir tarixi reallığı oks etdiirməyən səni inzibati sərhəddə əsaslanan gürçü tərəfin mənəsefincə uyğun həll etmiş, ruslar qovuldudan sonra onların məskənlərində yerləşdirilmiş gürçülər Rusiya mərkəzi hakimiyət orqanlarının yardımını və himayədarlığı sayəsində yavaş-yavaş bu torpaqların şərksiz sahibinə çevrilidilər. Nəticədə bölgə əhalisinin torpaqla təminatına ciddi zərər vurulmuş, onların iqtisadi durumu kəskin şəkildə aşağı düşmüdü.

Ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikası Dövlət Tarix Arxiv (ARDTA), f. 897, siy. 1, iş 6

2. ARDTA, f. 897, siy. 1, iş 61

3. ARDTA, f. 897, siy. 1, iş 3

4. ARDTA, f. 897, siy. 1, iş 105

5. ARDTA, f. 27, siy. 4, iş 116

6. Azərbaycan Respublikası Prezidentinin Əşələr İdarəti Siyasi Sonadalar Arxiv (ARPİSSA), f. 1, siy. 74, iş 197

7. ARPİSSA, f. 1, siy. 74, iş 198

8. ARPİSSA, f. 1, siy. 85, iş 630

9. Rəhmənzadə Ş.F. Azərbaycan-Gürçüstan münasibələrində arazi məsələləri (Azərbaycanın Şimal-qərbi bölgəsinin materialları osasında, 1917-1930-cu illərin əvvəlləri). Bakı, Aspoliqraf, 2008, 376 s.

Summary

Anvar Mammadov

On the land arguments between Zagatala and Signakh district

The problem of transfer of original Azerbaijani lands of Shirak plain and Chiauri timber band to Georgia in 30s of the XX century is investigated in the presented article on the basis of primary sources. As a result of research the author comes to a conclusion that the commissions formed for solving the problem about announced "disputed" territory, being based just on the existing administrative boundaries between Georgia and Azerbaijan, solved the problem, for the benefit of the first, although it undoubtedly belonged to the population of Zagatala district which had here the farms. -

Keywords: Zagatala district, Shirag flat, Signag district, land dispute, Bolshevik Russia, commission

24.9.2016

Резюме

Анвар Мамедов

К земельному спору между Загатальским и Сигнахским уездами

В представленной статье на основе первоисточников рассматривается проблема передачи в 30-х годах XX века исконных азербайджанских земель Ширакской равнины и Чиаурской лесной полосы Грузии. В результате исследования автор приходит к выводу, что комиссии, образованные для решения вопроса об объявленной «спорной» территории, разрешали ее, основываясь лишь на существующих административных границах между Грузией и Азербайджаном, в пользу первой, несмотря на то, что она бессспорно принадлежала населению Загатальского уезда, имевшего здесь хутора.

Ключевые слова: Загатальский уезд, Ширакская степь, Сигнахский уезд, земельный спор, большевистская Россия, комиссия.